

İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bəndini rəhbər tutaraq, "Tibbi sigorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-21.1-1-ci maddəsinə uyğun olaraq **qərara alıram:**

1. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğindən təsdiq edilsin. Bu xərclərin maliyyələşmə mənbələri aşağıdakılardır:

1.1. icbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000,00 manat;

1.2. icbari tibbi sigorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmuş vəsaitlərindən (qalğından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 000 000,00 manat.

2. Müəyyən edilsin ki, 2025-ci ilde icbari tibbi sigorta fondunun gəlirləri aşağıdakılardan hesabına formallaşır:

Sıra №-si	Gəlirlərin mənbələri	Məbləğ (manatla)
2.1.	Dövlət bütçəsindən ayrılmalar	1 416 405 000,00
2.1.1.	Əthalinin dövlət bütçəsinin vəsaiti hesabına icbari tibbi sigortanın olması	1 266 640 000,00
2.1.1.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	57 741 708,00
2.1.2.	Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılmış vəsait	149 765 000,00
2.2.	İşgötürən və işçi tərəfindən icbari tibbi sigorta üzrə ədəmiş sigorta haqları	909 060 000,00
2.2.1.	Bütçədən maliyyələşən təşkilatlar üzrə:	318 358 600,00
2.2.1.1.	İşgötürən	159 179 300,00
2.2.1.1.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	8 400 000,00
2.2.1.2.	İşçi	159 179 300,00
2.2.1.2.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	8 400 000,00
2.2.2.	Neft-qaz sahəsində fəaliyyəti olan və ya qeyri-bütçə dövlət sektoruna aid edilən sahələr üzrə:	241 087 600,00
2.2.2.1.	İşgötürən	120 543 800,00
2.2.2.1.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 900 000,00
2.2.2.2.	İşçi	120 543 800,00
2.2.2.2.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 900 000,00
2.2.3.	Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə:	349 613 800,00
2.2.3.1.	İşgötürən	174 806 900,00
2.2.3.1.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 700 000,00
2.2.3.2.	İşçi	174 806 900,00
2.2.3.2.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 700 000,00
2.3.	Fiziki şəxslərdən sigorta haqları üzrə daxiləlmələr	17 000 000,00
2.3.1.	Vergi uçutuna alınmış fiziki şəxslərdən (fordi sahibkarlardan, xüsusi notariuslarından, vokiller kollegiyasının üzvlərindən)	16 500 000,00
2.3.1.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	750 000,00
2.3.2.	Mülki hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərdən	500 000,00
2.3.2.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	1 000,00
2.4.	Avtomobil benzininin, dizel yanacağının, maye qazın Azərbaycan Respublikasının orasızında idəkli və daxili istehlak, alkogollu içkilərə və tütün məhsullarına töhfə olunan aksızlardan icbari tibbi sigorta haqları üzrə daxiləlmələr	140 625 000,00
2.4.1.	Azərbaycan Respublikasının orasızında ictehsal edilən daxili istehlak yənəldilən (topdan satılan) və Azərbaycan Respublikasının orasızında idəkli olunan avtomobil benzininin, dizel yanacağının, maye qazın hor litrino görə töhfə olma	108 068 000,00
2.4.2.	Araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör momulatlarının hor litrino görə töhfə olun aksız dərəcəsi üzrə daxiləlmə	5 159 000,00
2.4.2.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	20 000,00
2.4.3.	Pivo (alkoqolsuz pivo istisna olmaqla) və pivo tərkibli digər içkilərin hor litrino görə töhfə olun aksız dərəcəsi üzrə daxiləlmə	2 948 000,00
2.4.3.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	40 000,00
2.4.4.	Siqarilla (nazik sıqaralar) və tüttündən hazırlanan sıqartalar və onun evəzəcildirilən 1000 adədindən görə töhfə edilən aksız dərəcəsi üzrə daxiləlmə	24 070 000,00
2.4.4.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	2 137 000,00
2.4.5.	Energetik içkilərin hor litrino görə töhfə olun aksız dərəcəsi üzrə daxiləlmə	380 000,00
2.4.5.1.	o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə	2 000,00
2.5.	Digər daxiləlmələr	88 600 000,00
2.5.1.	İcbari tibbi sigorta üzrə sərbəst vəsaitin idarə olunması üzrə gəlirlər	85 000 000,00
2.5.2.	"Tibbi sigorta haqqında" Azərbaycan Respublikası Qanununun teləblərinin pozulması ilə bağlı töhfə olunan corimələrdən, maliyyə sanksiyalarından və he-sablanmış faizlərdən daxiləlmələr	3 600 000,00

4. Müəyyən edilsin ki:

4.1. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 2.1.1-ci yarıməndən nəzərdə tutulan vəsaitin ödenilənməsini "Tibbi sigorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-11.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi höyata keçirir.

4.2. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 2.1.2-ci yarıməndən nəzərdə tutulan vəsaitin ödenilənməsini "İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs (bundan sonra - Agentlik) ilə razılışdırılmış aylıq və rüblük bölgü əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi höyata keçirir.

4.3. "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabəlibindən tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmuş məbləğlər Agentliyin həmin qurumla ödədiyi sigorta ödənişlərinin möbləğləri arasında kosir yaranğı haldə, həmin kosir aylıq əsaslılar icbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 3.4.1-ci yarıməndən nəzərdə tutulan vəsaitin hesabına maliyyələşdirilir. Agentlik tərəfindən tibb müəssisələrinin smetalər əsasında ödenilən vəsaitin xərclənməsi hissəsi budeo ilinin sonunadək Agentliy qaytarılır.

4.4. Naxçıvan Muxtar Respublikası üzrə:

4.4.1. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 3.2-ci bondində nəzərdə tutulan vəsaitin bölgüsü Naxçıvan Muxtar Respublikasının Nazirler Kabinetinə tərafından müəyyən edilir;

4.4.2. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 3.2.1-ci yarıməndən Naxçıvan Muxtar Respublikasının icbari Tibbi Sigorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsə ödəyir;

4.4.3. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 3.2.2-ci yarıməndən Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş vəsaiti Naxçıvan Muxtar Respublikasının icbari tibbi sigorta haqlarının ("Tibbi sigorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-10.1.1-ci maddəsində nəzərdə tutulmuş vəsaiti istisna olmaqla) yığımını höyata keçirən solahiyətli orqanlar "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsə ödəyir.

4.5. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 3.4.2.1-ci abzasında nəzərdə tutulan vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Nazirler Kabinetinə höyata keçirir.

4.6. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 3.5-ci bondində "Sair xərclər" üzrə nəzərdə tutulmuş vəsaitdən Agentliyin İdarə Heyətinin qərarı əsasında icbari tibbi sigortanın töhfəsi digər tədbirlərin maliyyələşdiriləcək üçün istifadə olunur.

4.7. İcbari tibbi sigorta fondunun 2025-ci il büdcəsinin 3.7-ci bondində "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdiriləcək xərcləri" üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsünü Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılışdırmaqla Agentlik höyata keçirir.

5. Bu Fərman 2025-ci il yanvarın 1-dən töhfə olur.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2025-ci il

Azərbaycan və Sloveniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Fevralın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Xarici İşlər Nazirliyinin dövlət katibi Marko Štutinə görüşüb.

Xarici İşlər Nazirliyinin Motbat xidməti idarəsindən AZORTAC-a verilən məlumatə görə, görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq, təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Nazir Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində homkarı Tanya Fayon ilə keçirilmiş görüşü xatırlayaq, bu kimi tomasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müəzakirəsinə təhşil və vermezi təsdiq etməliyətini və təmənzələşməsi təxmini təsdiq etməliyətini təsdiq etdi.

Otan ilə həmçinin ölkəmiz arası təhsil və humanitar əməkdaşlığı üzrə məzakirə olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmağa tövridi diqqəti qatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında təhsil və humanitar əməkdaşlığı üzrə məzakirə olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmağa tövridi diqqəti qatdırıb.

Qarşı tərəf, həmçinin post-müqəfiş dövründə bölgədə mövcud perspektivlərinin yeniliyi və razılıqlı mədənlərlə bərabər olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmağa tövridi diqqəti qatdırıb.

Görüş zamanı, həmçinin re-vəziyyətini vəzifəyə vərləşdirilən mədənlərlə bərabər olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmağa tövridi diqqəti qatdırıb.

Qarşı tərəf, həmçinin post-müqəfiş dövründə bölgədə mövcud perspektivlərinin yeniliyi və razılıqlı mədənlərlə bərabər olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmağa tövridi diqqəti qatdırıb.

Qarşı tərəf, həmçinin post-müqəfiş dövründə bölgədə mövcud perspektivlərinin yeniliyi və razılıqlı mədənlərlə bərabər olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmağa tövridi diqqəti qatdırıb.

Qarşı tərəf, həmçinin post-müqəfiş dövründə bölgədə mövcud perspektivlərinin yeniliyi və razılıqlı mədənlərlə bərabər olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmaşa tövridi diqqəti qatdırıb.

Qarşı tərəf, həmçinin post-müqəfiş dövründə bölgədə mövcud perspektivlərinin yeniliyi və razılıqlı mədənlərlə bərabər olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmaşa tövridi diqqəti qatdırıb.

Qarşı tərəf, həmçinin post-müqəfiş dövründə bölgədə mövcud perspektivlərinin yeniliyi və razılıqlı mədənlərlə bərabər olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmaşa tövridi diqqəti qatdırıb.

Qarşı tərəf, həmçinin post-müqəfiş dövründə bölgədə mövcud perspektivlərinin yeniliyi və razılıqlı mədənlərlə bərabər olunur. Azərbaycanın Orta döhləzdə tətbiq etdiyi strateji mövcənən bu imkanlardan yararlanmaşa tövridi diqqəti qatdırıb.

Qarşı tərəf, həmçinin post-müqəfiş dövründə bölgədə mövcud perspektivlə



Sabitliyin Azərbaycan nümunəsi

Sabitlik hər bir dövlət üçün ən böyük nüfuzlardan biri hesab olunur. Çünkü sabitlik olan yerde inkişaf da var, rıfah da. Sabitlik olmadan heç bir dövlət öz məqsədlərinə doğru addimlaya bilməz. Sabitliyin nail olma-dan milli və siyasi həmrəylilik də mümkin deyil. Ölkəyə qlobal məqyasda nüfuz gatırın meyar-lardan biri də məhz sabitlikdir.

Çağdaş dünya təbəddülətlərlə doludur

Təsəssüf qeyd edilməlidir ki, planımızın reallıqları mürekkeb olaraq qalmadırdı. Dünyanın hər yerində horbi və siyasi böhrlər, münəqışçılar, gərginliklər, katalizmələr davam edir. Görünən həm də odur ki, çağdaş dövr-də sabitliyin nail olmaq hər dövlətə və xalqın nəsib olmaz.

Ən agrılısı da odur ki, xüsusun müharibələr, daxili münəqışçılar dövlətlərin və insanların faciələri ilə müşahidə olunur. Bunun neticəsində bütün xalq-lar, güñahsız insanların ağır məhr-

miyyətlərlə üz-üzə qalaraq, humanitar fəlakətlərə düşər olmaları acı reallıqlar-dır. Hər bir müharibə, münəqış həm də iqtisadi, milli və menov iqtisadi-yatın deməkdir. Məhv olunan iqtisadi-yatların bərpası üçün onilliklər belə ki-fayot eləmir.

Azərbaycana yaxın coğrafiyalarda da mürəkkəb və təzadlı siyasi-horbi ha-dislər baş verməkdədir. Terrorçuluğun baş alıb getməsi, bitməyən siyasi çəkişmələr, dini məzəhəb arasındakı dö-zümsüzlüyü yaratdığı münəqışçılar bir sira ölkələrin illerdə ki, davam edən mənzərəsindən. Onların siyasi və dini qarşıdurmaları dərin təbəddülətlərlə gö-türüb çıxarıb. Bütün bu deyilənlər bir dənəsən təsdiq edir ki, sabitlik hor bir dö-vət və xalq üçün vacib nemətdir.

Dünya davam edən horbi-siyasi təbəddülətlərlə şəraitində Azərbaycanda

məhkəmə sabitliyin hökm sürməsi dö-vətimizin böyük nəməti, xalqımızın müüm ugurudur. Respublikamızın in-kişafının, qazandığı bütün nüfuzlərinin tomolində duran osas səbəblərden biri məzəhəsi-ictimai sabitlikdir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan dünyada sabitlik məkanı, sabitlik adası kimi tanır.

Azərbaycan da bir vaxtlar qeyri-sabitliyin, horbi-siyasi böhrlərinin doğur-ruşun, güñahsız insanların ağır məhr-

duğu çətinliklərdən, dolanbaclardan keçib. Öton əsrin 90-ci illərinin əvvəl-lərində respublikamızda cərəyan edən xaotik proseslər orta və yaşı noslin xatırındır. Müstəqilliyimizin ilk illərin-de həkimiyətə olan qüvvələrin yarımaz fəaliyyətləri neticəsində dövlət idarəciyi tamamilə iflic vəziyyətinə düşmüş, ölkədə separatist meyilləri bas qaldırmış, vətəndaş qarşıluması təhlükəsi yaranmışdı. Bütün əslər isə öz növbəsində yenice qazandığımız dövlət müstəqilliyimizə bətülükədə dövlətliklərimiz üçün böyük təhdidlər yaradırdı. Anarxiyanın, xaosun, siyasi çəkişmələrin güclənməsi, Gəncədə horbi qarşılumanın baş verəməsi, qeyri-sabitliyin yaranması dövlətə və xalq üçün nə qədər təhlükeli olduğunu gös-terirdi.

Yalnız xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1993-cü ilin iyun ayında siyasi həkimiyətə gəlisi və ölkə Prezidenti seçilməsindən sonra Azərbaycan bütün problemlərdən xilas oldu. Ulu Öndərin o zaman böyük üzəggörənlilik həyata keçirdiyi əsas tədbirlərdən biri ölkəsi-siyezi-ictimai sabitliyin təmən edilməsi oldu. Sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və tox-rosalınmaz tədbirlər həyata keçirildi.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Məhz bundan sonra qarşıya qoyulan bütün milli vəzifələrin reallaşdırılması üçün müabit tarixi şərait formalasdı.

İlham ƏLİYEV:
"Sabitlik və əmin-amanlıq əbədi olacaqdır".

Prezident İlham Əliyevin fəaliyyətində diqqətçəkən məsələlərdən biri respublikamızda bərəqə olmasının sabitliyin qorunması və dəha də möhkəm-ləndirilməsidir. Məhz bu sabitliyin neticəsində ki, respublikamız sürətli inkişafə nail olub, qarşısına qoymuş bütün məqsədlərə uğurla çatıb. Təsdiçi deyil ki, Azərbaycan bütün dünyada güclü sabitliyin olduğunu ölkə kimi təmir. Azərbaycan nəinki MDB məkanında, hətta Avropanın inkişaf etmiş ölkələri ilə müqayisədə təhlükəsiz dövlətlər-dən biri sayılır. Bakının beynəlxalq tədbirlərinə mərkəzənə çevriləsinin, ölkəmizin xarici turistlər üçün cəlbəci olmasına da səbəbi mösbətikdir. Sabitlik həmə də xarici iş adamlarının Azərbaycana investisiya tətmatlarında da əsas amil kimi özünü göstərir.

Xüsusiət qeyd edilməlidir ki, Vətən müharibələrindən təpinqələrindən işgal-dan azad olunması, o cümləden Qara-bağda erməni separatçılığının darmadağın edilmişə neticəsində Ermenistanın yalnız Azərbaycana deyil, bütün regiona-nın yerindən olan sahibkarları bizneslerini qurarkən Silikon Vadisi məzmununa, tolimlərə və olagaları daxil olmaq imka-ni verir.

- Cef startap ekosistemi üz-

Cef VOLS: "Azərbaycan startaplari şərq və qərb bazarları arasında körpü rolunu oynaya bilər"

Azərbaycanın əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış col-bədi imkanlar, tətbiq edilən vergi və gömrük güzəştləri xarici investorların ölkəmizə maraqlı daim aratrın. Bər-paolunan enerji, sənaye, kənd təsərrü-fatı, turizm, nəqliyyat, logistika və rə-qəmsallaşma kimi bir çox sahələrdə xarici investorlara uğurlu birgə layihələr həyata keçirilir.

ABŞ bazarında erkən və orta səviyyəli müs-təriler üçün bazar sürtənləndiricisi rolu oynayan "Global Kinetics" in təsisçisi və tacibeli müəssisə mobililiyi üzrə mütəxəssis Cef Vols (Jeff Wallace) ilə müsahibəni təqdim edir. O, "Silicon Valley in Your Pocket" (SVIYP) mobil və onlayn platformasının homtəsəsidi. Platforma dünyası-hın yerindən olan sahibkarları bizneslerini qurarkən Silikon Vadisi məzmununa, tolimlərə və olagaları daxil olmaq imkani-

mentorluq programlarına müraciət etməyi tövsi-yə edirəm. Bu, bələdçi, xüsusun do yerli eks-pertlərin və beynəlxalq mentorların birləşməsi olduqda, məqsədönlü məsləhətlər verir bilər. Əgər startaplara yeni coğrafiyalara yayılmaq istəyirələr, həmin hədəf bölgələrdə məsləhətçilərən istifadə, regionda həm etibarlılıq, həm də olagaları olda etmək, bazarla giriş xeyli asanlaşdırmaq üçün çox vacibdir.

- Azərbaycanda sahibkarlar üçün beynəlxalq mentorlara global əlaqələrin rolunu necə təsvir edirsiniz?

- Qlobal əlaqə sahibkarların beynəlxalq bazarlara, ideyalara və mentorluq çəkisi üçün çox vacibdir. Qlobal mentorlara əlaqə bilik boşluqlarını aradan qaldırmaq, strateji perspektivləri təmİN etməyə və yerli sərhədlərən konnarda üzünmündəlliği vəsaitləri destekleyən rəfədlişlərlə qapı açmağa kömək edə bilər. "Silicon Valley in Your Pocket" platforması vasitəsilə bizi dünyadan hər yerindən təsisçilərə startap soyətlərinə kömək etmək üçün təcrübəli mentorlardan ibarət komandanadı istifadə edirik.

Biz məhsul bazarına uyğunlaşma, kapitalın artırılması və bazarın kommersiyalaşdırılması daxil olmaqla, məvzu eksperti-zasi və sonnətə olagaları ilə kömək göstərir. - SVIYP layihənin, məsə-lən, Azərbaycanda ekosistemlərin inkişafını necə kömək edə biləcəyini təsvir edə bilərsiniz?

- SVIYP "Başlanğıc Müvəffəqiyyətinin Doqquz İarəsi" çərçivəsindən dünya üzrə sahibkarlar təcrübə teqdim edən virtual startap sürtənləndiricisidir. Bu əsas atrributlar startaplari kritik ölçülər üzrə qiymətləndirir: məhsul baza-rına uyğunluq, rəqəbat üstünlüyü, bazar çəkisi-məsələ strategiyası, biznes modeli, komandanın gücü, maliyə gücü, bazarın cəlbəciliyi, vəsait toplamaq qabiliyyəti və hekayənin keyfiyyəti. SVIYP bu strukturda sürtənləndirme proq-ramları vasitəsilə istifadə edir. Bu proqramlar eyanı və virtual öyrənməni məlumatlara əsaslaşan qiymətləndirmələrlə birləşdir. 40-dan çox ülkədə 3000-dən çox təsisçisi dəstək verər, onlar ABŞ bazarına nüfuz etmək və startap to-sisçiləri üçün sini intellekt strategiyaları daxil olmaqla ixtisaslaşmış proqramlar təklif edirlər. Platforma vərili startap ekosistemlərinə gücləndirmək üçün hökumətlər, universitetlər, investitorlar, mentorlar və startap təsisçiləri daxil olmaqla müxtəlif maraqlı tərəflərlə işləyir. Startaplara doqquz mühüm atrribut üzrə yüksək bal əldə etdikdən sonra SVIYP uyğun investor-lara əməkdaşlığı asanlaşdırır. Onlar həmçinin Silikon Vadisi mentorlarına, şəbəkə imkanları-na və şablonlar, bələdçilər və kalkulyatorlar da-xil olmaqla hərtərəfli resurslar anbarına çıxı-sı təmİN edir.

- Azərbaycanda sahibkarlar öz inkişaflarını sürətləndirmək üçün tərəfləşən və əməkdaşlıqlı istifadə etməlidirlər?

- Azərbaycanda sahibkarlar öz inkişaflarını sürətləndirmək üçün tərəfləşən və əməkdaşlıqlı istifadə etməlidirlər. Azərbaycanda ekosistemlərin inkişafını necə kömək edə biləcəyini təsvir edə bilərsiniz?

- Mon Azərbaycan sahibkarlarına regional və qlobal təcrübəye malik strukturlaşdırılmış

- Azərbaycan sahibkarlarına hansı biznes iş-tiqamətlərini təklif edə bilərsiniz?

- Mon Azərbaycan sahibkarlarına regional və qlobal təcrübəye malik strukturlaşdırılmış

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikası-nın Cinayət Məccəlisinin işçisi, müzəlli, mührə-bə qanunlarını və adətlərini pozma, terrorçuluq, ter-orruluğu maliyyələşdirmə və digər maddələr ilə təqsirləndirilən Ruben Vardanyanın barəsindən olan cinayət işi üzrə məhkəmə prosesinin başlıq iclası fevralın 10-da davam etdirilib.

AZƏRTAC xəber verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində həkimlik Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (əhəmiyyətli həkim Günel Səmədova) təqsirləndirilən şəxs bildi-yi dildə, yəni rus dilində tərcü-məci, həbelə müdafiəsi üçün vəkil-lərə tomin olunub.


Fasilədən sonra məhkəmə iclası davam etdirilib.

Söhrəlik edən həkim məhkəmə prosesini yeni tərcüməçilərin cəlb olunduğunu elan edib. İtihəm və müdafiə tərəfi məhkəmə baxışına yeni cəlb olunan tərcüməçilərin iştirakına etiraz etməyi.

Daha sonra Ruben Vardanyanın təqsirləndirildiyi və bununla bağlı məhkəmə fasilo elan olunub.

Fasilədən sonra məhkəmə iclası davam etdirilib.

Şəhərinə qarşıya qoyulan bütün milli vəzifələrin reallaşdırılması üçün müabit tarixi şərait formalasdı.



təqibində maraqlı olmasına dair konkret və mətə-bərə subturlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırlığındən sonra tərəfi məhkəmə kollegiyasının cinayət təqibindən sonra etiraz etməyi.

Bununla əlaqədar məhkəmə fasilo elan olunub.

Fasilədən sonra məhkəmə prosesini dövlət itihəmini müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə itihəm ak-tının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

Ümumilikdə 925 yaşlı mən-təqəsi işgal edilərək uzun illər ərzində işgal altında saxlanılıb. Bununla da xüsus və döv-lət mülkiyyətindən olmuş ümumi-lilikdə 37 min 168 əmlak üz-rə 19 milyard manatdan artıq, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr, muzeylər, tarixi binalar və qalalar üzrə 906 milyon manatdan artıq olmaqla, ümumi-lilikdə 20 milyard manatdan artıq mədi ziyan vurulması.

Dövlət itihəmçisi Teranə Məmmədova itihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirirək işgal altında saxlanılıb. Bununla da xüsus və döv-lət mülkiyyətindən olmuş ümumi-lilikdə 37 min 168 əmlak üz-rə 19 milyard manatdan artıq, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr, muzeylər, tarixi binalar və qalalar üzrə 906 milyon manatdan artıq olmaqla, ümumi-lilikdə 20 milyard manatdan artıq mədi ziyan vurulması.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

İtihəm aktının neticəvi hissəsinin elanı ilə davam etdirilib.

Həmçinin o, həmin Məcələ-lənin 218 (ciniyatkar birləş-tikət) yaradı, 228 (qanun-suz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları, vərəqələrini, qızılhaçlı, Yuxarı Əskipara kəndləri, Ağdam, Füzuli rayonlarının rayon mərkəzl

Elm xadimləri

Tarixi yaddaşımızın bərpasında böyük xidmətləri olan görkəmli alim

...Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yekən ediblər, dağıdırlar, azərbaycanlıların tarixi rəsmi silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər.

Cünki tarix var, sənədlər var, xəritələr var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyan ilə görüşündə söylədiyi bu fikirləri indi hər bir Azərbaycan vətəndəsinin qan yaddasına çəvrilmiş, vaxtilə Qərbi Azərbaycandan deportasiya edilən yüz minlərlə soydaşımızın təzkiəli tarixi torpaqlarına qovuşacağı günlərin ümidi qıçılıcına çəvrilmişdir.

Həmin nitqində dövlətimizin başçısı qeyd etmişdir ki, bizi Qarabağa, Zəngilan qəytaran tarixi yaddasımızdır. Bu mənədə Azərbaycan xalqı gələcək məqsədlərinə nail olmaq üçün mütləq indiki merhələdə öz tarixi yaddasını yeniləməlidir, milli yaddasını bütövlişdirməlidir. Bu isə həzirdə Azərbaycanın siyasi sərhədindən konarda qalan böyük etnosiyası coğrafiyamızdakı tarixi yaddasımızın bərpasından keçir. Bu, bir milliətin öz hədəflərinə yönəlməsi üçün vacib şəmdir.

Ona görə də milli, tarixi yaddasımızın böyük bir hissəsi Qərbi Azərbaycanla bağlıdır.

Cox məşhur bir deyim var: "Kəcmişini unudan xalq gölöcyin qura bilmez!" Bu müdrik fikir təsdi夫on yaranmayıb.

İllərdər Əməkdar elm xadimi, Dövlət mükafatı laureati, akademik Yaqub Mahmudovun rəhbərliyi və birbaşa iştirakı ilə mülli tariximizin yənidən yazılışması, Azərbaycanın bugünkü siyasi sərhədindən konarda qalan böyük etnosiyası coğrafiyamızdakı tarixi yaddasımızın bərpası üçün çox mühüm elmi tədqiqatlar işləymişdir. Hesab edirəm ki, daha geniş auditiyoriya qatdırıq üçün kiçik həcmli broşürələr buraxılmışdır.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş, Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Yaqub Mahmudovun teşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2009-2019-cu illərdə AMEA-nın Tarix İnstitutunda (hərəkət Tarix və Etnoqrafiya İnstitut) "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsi həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Yaqub Mahmudovun teşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2009-2019-cu illərdə AMEA-nın Tarix İnstitutunda (hərəkət Tarix və Etnoqrafiya İnstitut) "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsi həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlərindən Azərbaycan tarixi ilə bağlı saxlanılan qıyməti sənədlər respublikamızə gotirilmişdir. Əsas hedof ölkəmizin mütlək dövlətlərinə tələyinə səsiyənə dəstək olmuş,

Vətən tarixsünnətinə qədəm olmuş.

Bu istiqamətdə görürlən işlər sırasında "Azərbaycanın itirilmiş torpaqlarının tarixinin fundamental tədqiqi", "Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirilmiş, bu layihə çərçivəsində Moskva, Sankt-Peterburq, Dərbənd, Məhəcaqla, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin və Dehli şəhərlərinin arxivlər

Məktublar: problemlər, rəylər, təkliflər...



• NÜMUNƏ

Sədan kəndində kitabı çox sevirlər

Kitaba, mütaliaya marağın azalması indi cəmiyyəti rahatsız edən məsələyə çevrilmişdir. Amma nə yaxşı ki, bizim Siyəzəndə kitabsevərlər çıxır. Kitab oxumaq ənənəsi Siyəzəndə, əsasən də rayonun kəndlərində davam edir.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin 9 sayılı Sədan kənd kitabxanasında hətta vaxtaşırı müxtəlif tədbirlər de keçirilir. Kitabxanımız ətraf rayonlara və respublikamızın görməli yerlərinə sofralar təşkil edir, ayrı-ayrı bölgələr arasında mədəni əlaqələri genişləndirir. Son bir ildə burada onlara tədbir keçirilib. Şəhəd ailələri ilə görüş, rayon yazarlarının kitablarının təqdimatı, Vətən mühərabəsi qazılırinin evlərində ziyarət edilmiş, kəndin yaxşı oxuyan şagirdlərinin arasında biliq yarışmaları keçirilmiş bunların yalnız bir nücosudur.

Qazılardır görüş maraq doğuran tədbirlərdən biridir. Qeyd edim ki, kəndin dördüncü ikinci Qazılış sahəsində müxtəlif dərcələli zədələr almışdır. Kənd kitabxanası kollektivinin təkliyi ilə sənənlər onların bütün problemlərini öz üzərinə götürür.

• ABADLIQ Corat qonaq qəbul etməyə hazırlıdır

75 yaşı qeyd edən Sumqayıt getdiqəcə cavansı. Bu, şəhər ərazilərində fasılısız aparılan abadlıq və təmizlik işləri hesabına.



Bu günlər şəhər rəhbərliyi Corat qəsəbəsində sakinlərini görüs keçirdi. Görüş zamanı biz arası küçələrin bərbər vəziyyətə olduğunu bildirdik. Ele səhəri si gün nümayəndələr gələrək küçələri nəzərdən keçirdilər. Təmirə ehtiyacı olan küçələr qeyd edildikdən sonra işlərə başlanıldı.

Son iki ayda qəsəbəmiz ara yollarının böyük hissəsi təmir edildi. Kommunikasiya xətləri yeniləndi, işləşləndirme sistemi dəyişdirildi, küçələrdən keçən su xətləri təmir olundu. Kənd turizminin inkişafında abad küçələrin əhəmiyyəti böyükdür. Deniz-kənd turizm layihəsinin ideal ünvani olan Corata bir qədər keçəcək turist axını başlayacaq. Təmir olunmuş küçələrə ləp yerinə düşəcək.

Xəqani QULİYEV,
Sumqayıt şəhəri
Corat qəsəbəsinin sakini

• SADƏ PEŞƏ ADAMLARI

Təmizlik keşikçiləri

Biz onların əməyini hər gün, hər saat görür, hiss edirik. Piyada səkisi ilə yol getdiyimiz yerdə, maşınla kiçələrdən keçdiyimiz zaman yollarda təmizlik işləri aparan, meydən və parklarda təmizlik qoruyan, səliqəsahman yaradan qardaş-bəcəriliyimizdə onlara minnətdarlıq hissələri oyanır.

Şəhərimiz abad, yaraşlıq, səliqəsahmanlı, təmiz görünməsində, ümumən rayonumuz haqqında xoş tossüratın yaranmasında bu adamların əməyi ölçüyə golmazdır. Onlar seher saatlarından künçlərimizdə təmizlik işləri görür, şəhər sakinlərinə nümunəvi xidmət göstərirler.

Söhbət Hacıqabul Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçilərindən gedir. Birliyin fəhlələrindən Rahil İsləmov, Ruslan Məmmədov, Səlimi Cəbbarov, Ziyafət MİKAYİLOV, Şəfaqət MƏMMƏDOV, Seymur MİKAYİLOV, Nəcibəli ALİSOVA, Gülgəz QULİYEV, və Məmməd MƏMMƏDOVUN şəhər ərazisində təmizliyin olmasına əməkleri çıxdır. Son aylar Hacıqabul şəhərinin Asif Abdullaev, İsmət Qayıbov, Məmməd Əsədov, Əliağa Vahid və Məmməd Əmin Rəsulzadə kiçələrləndə onların apardığı təmizlik işləri teqdirləyişdir. Zibaldışıyan maşınların sürücüləri Asif İsləmov,




• SAĞLAMLIQ

Ağstafa mərkəzi xəstəxanasında niyə hemodializ şöbəsi yaradılmış?

Son illər ölkəmizdə səhiyyə sahəsində çox yenilik var. Artıq insanlar bir çox xəstəliyin müayinə və müalicəsi üçün xarici ölkələrə üz tuturlar. Ölkə daxilində ən müasir tibb müəssisələrinin, yüksəkxitəsli həkimlərin olması imkan verir ki, istənilən xəstəlik yerində müalicə edilsin.

Anar İbrahimov da işlərində diqqətlidir, çalışıclar ki, kiçələrdən zibilləri vaxtında yiğisidir. Hacıqabul Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müdürü Aqil Aslanov deyir ki, şəhərimizdə ekoloji tarazlığın bərpə olunması, sakinlərinən təmiz hava udması, sağlamlıqlarınn qorunması və s. məsələlərin həlli işçilərimiz işə müsbətliyətə yanaşmalarından asılıdır: "Odur ki, kiçələrdə, meydən və parklarda təmizlik işlərini vaxtında, yubanmadan yerinə yetirirlər. Şəhərimiz ərazisini daim təmiz saxlamaq, şəhərin havasının saflaşdırılmasına xidmət edən digər zəruri tədbirlər görəmək bizim əsas vəzifemizdir və çalışırıq ki, həmin vəzifənin öhdəsindən layiqincə gələk".

Nazim ZEYNALOV,
"Hacıqabul" qəzetiñ əməkdaşı



Şəhərənək AGSTAFADA, HACIQABUL

Tədbir görülmüşdür

Əvvəl

Sonra

Qazetinizin 24 dekabr 2024-cü il tarixli sayında dərc edilmiş "Laqeydlik, səhənkarlıq, yoxsa məsuliyyətsizlik" sorlövhəli məqalədə qaldırılmış problemin həlli istiqamətində tədbir görülməsi barədə Rəqəmsal İnkısap və Nəqliyyat Nazirliyinə üvanlanılmış 24.12.2024-cü il tarixli məktubunuzda iddiyati üzrə "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyəti Comiyətində baxılmışdır.

Nəzərinizə çatdırırıq ki, məqalədə qaldırılan məsələ Bakı şəhəri, Xəzər rayonu, Alballıq yaşayış massivi orasında güclü küllə oşması nəticəsində aşmış ağac rabito diri yoluñ hərəkət hissəsindən götürülərək kənarındakı hasarın dibinə yerləşdirilmişdir. Ağac rabito diri yoxunluq üzərində TPP-100x2 kabeli yığılaraq yaxınlıqdakı domir direye solğun şəkildə bağlanmışdır (fotolar oləvə olunur). Eyni zamanda sözügedən ağac direyin aşmasının ayrılmış internet xətti vasitəsi ilə temin edilmiş fiber optik kabelə hansı təsiri olmamışdır. Qeyd edən ayrılmış internet xətti birbaşa abunəçinin fordi yaşayış evinə çökülmüşdür. Abunəçinin fordi yaşayış evi müvafiq ağac rabito direyindən 400 metr məsafədə yerləşir. Sözügeden "804-75-38" nömrəli ayrılmış internet xəttində yaranmış nasazlıq ilə bağlı 12.12.2024-cü il tarixde "155" çağrı mərkəzinə müraciətlər daxil olmuşdur və bu müraciətlər qeyd olunaraq iddiyoti üzrə yönləndirilmişdir. Daxil olan sorğuların icrasının növbəli şəkildə icra olunduğu nəzərə alınmaqla abunəçinin istifadəsindən olan ayrılmış internet xəttinin parametrləri "Bakı Telefon Rabitəsi" MMC-nin müttəxəssisləri tərəfindən yoxlanılmış, əskər edilən nasazlıqlar aradan qaldırılmış və telekommunikasiya xidmətlərinin işləməsi tömin edilmişdir.

Həsən ÖMƏROV,
"Bakı Telefon Rabitəsi" MMC-nin
baş direktör vəzifəsini müvəqqəti icra edən

Binamızın dam örtüyü yeniləndi



nəticədə qəzalı vəziyyətə düşən çoxmərtəbeli binalardan başlanılmışdır. Yerli gəlməşen, qeyd edim ki, həmin binalarda yaşayan sakinlərin tomirle əlaqədar dəfələrlə etdiyi müraciətlər nəticəsində qalmışdır. İndi isə onların üzü gülür və bu, səbəsiz deyil. S.Vurğun küçəsi, 3A və Şəhriyar küçəsi, 5 ünvanlarında yerləşən, hər biri 9 mərtəbəli və 18 mənzilli olan yaşayış binalarının dam tərkükleri yenilənib. Təmir zamanı binaların arasında taxta konstruksiyalar və yağış sularının axıdılması üçün metal borular quraşdırılmış, dam tərküklerine yanğından mühafizə üçün odadavamlı məhlul qəkilmüşdür.

Hörməti redaksiya! Xahiş edirəm ki, müraciətimizdə müsbət yanaşan iddiyoti orqanları minnətdarlığımızı çatdırırsınız.

İkram İBRAHİMOV,
Qulu SADIQOV,
Şəmkir rayonunun
Kür qəsəbəsinin sakini

Operativlik Görüş zamanı qaldırıldığım məsələ həll edildi

Xinalı kəndi Goranboyun dağ kəndlərindən dərəcədə qərbiyətə düşən çoxmərtəbeli binalardan başlanılmışdır. Yerli gəlməşen, qeyd edim ki, həmin binalarda yaşayan sakinlərin tomirle əlaqədar dəfələrlə etdiyi müraciətlər nəticəsində qalmışdır. İndi isə onların üzü gülür və bu, səbəsiz deyil. S.Vurğun küçəsi, 3A və Şəhriyar küçəsi, 5 ünvanlarında yerləşən, hər biri 9 mərtəbəli və 18 mənzilli olan yaşayış binalarının dam tərkükleri yenilənib. Təmir zamanı binaların arasında taxta konstruksiyalar və yağış sularının axıdılması üçün metal borular quraşdırılmış, dam tərküklerine yanğından mühafizə üçün odadavamlı məhlul qəkilmüşdür.

Həzirdə tərtib olunmuş təmir-tikinti planına uyğun qəsəbədə bir sıra işlər start verilmişdir. Öncə uzun illərdən bəri təmir olunmayış su管道da qəzalı vəziyyətə düşən çoxmərtəbeli binalardan başlanılmışdır. Yerli gəlməşen, qeyd edim ki, həmin binalarda yaşayan sakinlərin tomirle əlaqədar dəfələrlə etdiyi müraciətlər nəticəsində qalmışdır. İndi isə onların üzü gülür və bu, səbəsiz deyil. S.Vurğun küçəsi, 3A və Şəhriyar küçəsi, 5 ünvanlarında yerləşən, hər biri 9 mərtəbəli və 18 mənzilli olan yaşayış binalarının dam tərkükleri yenilənib. Təmir zamanı binaların arasında taxta konstruksiyalar və yağış sularının axıdılması üçün metal borular quraşdırılmış, dam tərküklerine yanğından mühafizə üçün odadavamlı məhlul qəkilmüşdür.

Lakin 2023-cü ilde yaşadığım arzidəki təmir-tikinti planına uyğun qəsəbədə bir sıra işlər start verilmişdir. Öncə uzun illərdən bəri təmir olunmayış su管道da qəzalı vəziyyətə düşən çoxmərtəbeli binalardan başlanılmışdır. Yerli gəlməşen, qeyd edim ki, həmin binalarda yaşayan sakinlərin tomirle əlaqədar dəfələrlə etdiyi müraciətlər nəticəsində qalmışdır. İndi isə onların üzü gülür və bu, səbəsiz deyil. S.Vurğun küçəsi, 3A və Şəhriyar küçəsi, 5 ünvanlarında yerləşən, hər biri 9 mərtəbəli və 18 mənzilli olan yaşayış binalarının dam tərkükleri yenilənib. Təmir zamanı binaların arasında taxta konstruksiyalar və yağış sularının axıdılması üçün metal borular quraşdırılmış, dam tərküklerine yanğından mühafizə üçün odadavamlı məhlul qəkilmüşdür.

Bu yaxınlarda rayon icra hakimiyyətinin başçısı kənddə vətəndaşlarla görüş keçirərək mən bu problemi aradan qaldırılmasını



xahiş etdim. RİH-in başçısı rayon paylayıcı elektrik şəbəkəsi rəhbərliyinə tapşırıq verdi. Məsələ yerindənən arasdırıldıqdan sonra idarənin kollektivi yaranmış problemin həll olunması üçün işə başladı. Dayaqlar gotirilecek 63 kilovoltluq elektrik transformatoru yenidən quraşdırıldı. İndi suyun verilişindən heç bir problem yaşanır.

Mahir ƏLİYEV,
Goranboy rayonunun Xinalı kənd sakini

Polşalı musiqiçilər "Qış nağılı" festivalında



Fevralın 7-dən başlayan və Heydər Əliyev Fonduñun təşkilatçılığı ilə ilk dəfə keçirilən Qobələ "Qış nağılı" Beynəlxalq Musiqi Festivalı sona yaxınlaşır.

AZƏRTAC-in bölgə müxbiri xəbor verir ki, festival çərçivəsində fevralın 10-da Heydər Əliyev Kongres Mərkəzində Polşanın "Glassduo" ansamblının konserti olub.

Konsertin əvvəlində molumat verilir ki, "Glassduo" Polşada şübhəli arfada ifa edən yeganı musiqiçisi qrupudur və dünəyada azsayı peşəkar ansamlardan bürnidir. Ansambl Anna və Arkadius Šafranetslər tərə-

findən təsis edilib. Duet həm solo, simli kvartet, həm də müxtəlif kamerası ansambları ilə uğurla çıxış edir. Musiqili bəkkalların səsindən vəhənən musiqiçilər bir müddət əvvəl Qdanskda simfonik orkestrdə yerlərini tərk edərək, öz ifaçıları ideyalarını heyata keçirməyə başlayıtlar.

Glassduo aləti dünyadanın en böyük peşəkar şübhəli arfasıdır və diapazonu 5 okta-

vəni əhatə edir. İfaçılar ifa etdiyi E.Qriqin "Per Gün" sütüasından "Şəhər", "Anitranın rəqsini", I.S.Baxin "Tokkak d-moll", 2 saylı sütüdan "Bardineri", V.A.Motsartin "Şüşə harmoniqi üçün Adagio C-dur", P.İ.Caykovskinin "Şelkunçik" baladından Şəhər portisinin rəqsini, F.Şopenin "Prelüd 4 nömrəli e-moll", K.Debüssinin "Xayallar", A.Şafranetsin "Songueira", K.Komedanın "Laylay", A.Piazzollanın "Libertango" və digər bəstəkarların əsərləri tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

Hava əsasən yağmursuz olacaq

Fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dayanınlı buludlu olacağı, arabır tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmotindən AZƏRTAC-a verilən məlumatda görə, sohər bəzi şəhərtrafi orzılırdə havannı az çıxınlı olacaq etibarlıdır. Şimal-qərb külüyəi əsərcək. Havanın temperaturu gecə 1-6° saxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm ci-vo sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabır duman olacaq. Mülä-yim şərqi külüyəi əsərcək. Havanın temperaturu gecə 1-6° saxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° saxta, yüksək dağlıq orzılırlar 13-18° saxta, gündüz 0-5° saxta olacaq.

Gecə və sohər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şurən rayonlarında əsasən yağmursuz hava gözlənilir. Arabır duman olacaq. Şərqi külüyəi əsərcək. Havanın temperaturu gecə 5-10° saxta, gündüz 5-10° isti olacaq. Gecə və sohər bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.



Xankəndi, Şuşa, Xocalı, Kocavənd, Füzuli, Ağdam, Gəncənin Daşkəson-Gödəbəy, Göygöl rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Arabır duman olacaq. Mülä-yim şərqi külüyəi əsərcək. Havanın temperaturu gecə 0-5° saxta, gündüz 2° saxtadan 3°-dək isti təşkil edəcək. Gecə və sohər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Balakon, Zaqqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şəhrən, Xızı, Quba, Xaçmaz, Quşar rayonlarında əsasən yağmursuz hava gözlənilir. Arabır duman olacaq. Mülä-yim şərqi külüyəi əsərcək. Havanın temperaturu gecə 3-8° saxta, dağlıq orzılırlar 14°-dək saxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° saxta, gündüz 0-3° saxta olacaq. Gecə və sohər bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Masallı, Yاردımlı, Lerik, Lənkəran, Astara, Bileşuvər, Cəlilabad rayonlarında əsasən yağmursuz hava gözlənilir. Arabır duman olacaq. Şimal-qərb külüyəi əsərcək. Havanın temperaturu gecə 0-5° saxta, gündüz 5-8° isti, dağlarda gecə 5-10° saxta, gündüz 0-3° saxta olacaq. Gecə və sohər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

«AZƏRBAYCAN» qəzetiñin reklam xidməti

Qəzetiñ daim yenilənən rəsmi internet ünvani:
www.azerbaijan-news.az

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul ofisi	- 539-68-71,	Beynəlxalq hayat, idman və
Baş redaktor müavinləri	- 538-86-86,	informasiya şöbəsi - 539-63-82, 432-37-68
Mosul katib	- 434-63-30, 539-72-39	İlmanitar səyət şöbəsi - 538-56-60, 434-55-58
Mosul katib müavinləri	- 539-43-23,	İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Parlament və səyət şöbəsi	- 539-44-91,	Kompiuter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,	Mühəsibusatlıq - 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə
az.reklam@mail.ru



Qeydiyyat № 1

"Azərbaycan" qəzetiñin kompiuter mərkəzində yığılıb sahifələmiş, "Azərbaycan Naşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallara Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti
Tiraj 3384
Sifariş 315
Qiyməti 60 qəpik

OXULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetiñə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımları qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatyayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

Hörmətli oxular!

Abuna ilə bağlı har hansı bir problemlə üzələssəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Azərişiq" ASC ölkənin cənub rayonlarında güclü qarın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasıləsiz çalışıb

"Azərişiq" ASC-nin Mətbuat xidmətindən verilən məlumatı görə, 6-7 fevral tarixlərində yanğın güclü qar ölkə orzisində, xüsusi cənub rayonları - Astara, Lerik və Yardımlıın digər sahələrində olduğu kimi, elektrik təsərrüfatında da fasadların yaranmasına sabab olub.

Elektrik xətlərinin zədələndən sonra 0.4 və 10 kV-luq xətlərin qəza baş verən rayonlarda "Azərişiq" ASC xüsusi texnikalarla yolları açıb, oməkdaşların qoza yerlərinin qəsəbələri işləşsiz qalıb.

Şəmkirin dağ kəndlərinə gedən yolları qardan təmizlənir

gələndən sonra. Həyata keçirilən bərpa işləri nöticəsində ümumi orzı gərginliklə tomin edilib. Dağlıq orzılarda qarın soviyyosunun 1 metr çatması nöticəsində tamamilə bağlanmış yollarda "Azərişiq" ASC xüsusi texnikalarla yolları açıb, oməkdaşların qoza yerlərinin qətmasına şərait yaradıb. Yarı-

qeyd edilən rayonlarda qoza vaxtında elektrik enerjisinin verilişli tamamilə bərpa olunub.

Şəmkirin dağ kəndlərinə gedən yolları qardan təmizlənir

Azərbaycanın bir çox bölgələrinə, o cümlədən Şəmkir rayonunun dağlıq ərazilərində yanğın qarın yollarında xüsusi cənub rayonlarında Yasamal aşırımlarında sürücülər üçün çatınlıklar yaratmasının qarşısının alınması üçün Şəmkir Rayon İcra Hakimiyyəti başıyanında Fövqaladə Hallar Komissiyası idariyəti təşkilatlarla birgə gücləndirilmiş iş rejimində çalışır.

Yolların bu bağlamasında nöticəsində nəqliyyatın vəyətlərinin hərəkəti tərəfindən başlayaraq qabaqlayıcı tədbirlər görürlər. 25 sayılı Yol İstismar İdarəsi və Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının dəstəyi ilə yollar duz-qum qarlığı tökürlər, ehtiyac olan yerlərdə texnika vasitəsilə tozlaşdırma işləri aparılırlar.

Görülən tədbirlər nöticəsində rayon mərkəzində, dağ kəndlərində və yollar dağlıq yolların hərəkəti tərəfindən təmizləndirilir. Hər hansı bir ciddi problem müsbəhədən olunmur. Buna baxmayaraq, Fövqaladə Hallar Komissiyası tərəfindən idariyəti təşkilatlarla birgə vəziyyət nozarətə saxlanılır. Bu məqsədə rayonun xidmət təşkilatlarında növbəti briqadalar yaradılmışdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"



ALLAH RƏHMƏT ELƏSİN!

"Azərbaycan" qəzetiñin kollektivi qələm dostları Rüstəm Rüstəmovda qardaşı

ƏGAHÜSEYN MÜƏLLİMİN

vəfatından keðərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Akademik Mehdi Mehdiyadə adına Cobrayı şəhərə tam orta məktəbin 1975-ci il, 1977-ci il, 1979-cu il və 1980-ci il buraxılış 10 a siniflərinin məzunları Aşıralı Hüseynova həyat yoldaşı

ELENORA MÜRŞÜD QIZI HÜSEYNOVANIN vəfatından keðərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Müğan Əliyev, Hikmət İsmayılov, Kamal, Elçin Bayramov qardaşları, Əhəd Əsgərov və Oruc Kazimov dostları Xalq şairi Ramiz Rövşənə bacısı

RÖNA XANIMIN

vəfatından keðərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Əbülfət Xançisiyev, Hacı, Elçin və Fuad Hacıyevlər, Əli, Mayis, Rafiq, Həsim və Nail Hüseynovlar, İlham İbrahimov, Hidayət İsmayılov və Emin Mirkışiyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmotinin oməkdaşı Rüfət Salmanova atası

ƏZZİZ RÜSTƏM OĞLU SALMANOVUN

vəfatından keðərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.